


# ◆ P o e z i y a



## *Qədiməli ƏHMƏD* DİLƏNÇİNİN ÖLÜMÜ

1

Bir də bu dünyanın soyuq üzünü  
görməz gözləri,  
Əlləri açılmaz kimsə önündə.  
Üşütməz dalanlar,  
üşütməz tinlər,  
Gecələr kiritməz zirzəmilər də...  
Bir də ovcundakı həyat eşqinə  
Gözlərini dikən kimsəsi olmaz.  
Alına yazılan  
ışıklı dünyanın qaranlıq yolu  
torpaq evciyinə uzanıb qalar...

2

İndi unutmuş səni  
yanından saymazyana  
keçib gedən adamlar,  
unutmuş küçələr də.  
Təkcə ayaq izlərin  
səfil adamlar kimi  
dolasır küçələrdə...

Daha şahid deyilsən  
çoxüzlü adamların kirli niyyətlərinə.

Kimsəsizlik içində çabalayan gözlərin  
daha yoxdu, görəsən...

Səndən sonra bir az da  
zaman da qəddarlaşıb,  
"Allah xofu qalmayıb"  
kimsənin ürəyində.  
İnsanlıq ölüb gedir...  
Səni çox uzaqlara  
apardı "gedən qatar".  
Bundan sonra gələnə  
həyat bir çərçivədi,  
Nə yol var,  
nə ümid var...

### BİLMİRŞƏN

Bu ömür də xəbərsiz  
keçir necə, bilmirsən.  
Hər günün axırında  
enir heçə, bilmirsən.

Bu, nə qədər, bu nə sirr?  
Vaxt da ki hesab çəkir,  
Üstünə yollar gəlir  
Küçə-küçə, bilmirsən.

Ötdükcə sağ-solundan,  
Qəm yapışır qolundan,  
Əzrayılın yolundan  
Keçə-keçə bilmirsən.

### DÜNYA

Min yerdən pozuldu bakırəliyin,  
Qərinə-qərinə pozuldun, dünya.  
Günahın olmadı, günahkar kimi  
Dildən-dilə düşdün, yozıldun, dünya.

Gələn xeyri üçün çəkdi nazını,  
Sildi Tanrı yazan alın yazını,  
Hər yetən üstünə cirpdı tozunu,  
Bulandın, qarışdın, toz oldun, dünya.

Rüzgar çalxaladı dənizlərini...  
Dumanlar köksündə qəm izləridi,  
Əsrlər saçında dən izləridi,  
Tarixdən-tarixə söz oldun, dünya...

## NƏ OLARDI Kİ..?

**1**

Sənsiz sevə bilmədim bu şəhəri,  
 Sevsəm,  
 nə olardı ki..?  
 Bu şəhər mənim deyil,  
 Burda tənha,  
 kimsəsiz  
 ölsəm, nə olardı ki..?  
 Bir az yolları geniş,  
 Bir az yolları dardı,  
 Bəlkə, burda  
 gözümdəki həsrətin,  
 içimdəki möhnətin  
 gizli keçmiş vardi?  
 Sənsiz sevə bilmədim bu şəhəri...

**2**

Daha bu şəhərin  
 Nə yazı var,  
 nə qışı...  
 Küçələrin boyunda bayquş ulartısıdı,  
 Ağacları da qorxur küləklərin səsindən.

Adamları sükutdan,  
 Sükütu böyüməkdən  
 darıxır öz içində.

Qarışib saçlarimdə soyuq xatirə kimi,  
 Daha məni isitmır  
 bu şəhərin istisi,  
 bu şəhərin qolları.  
 Yollar da qərib gəlir gözlərimə, baxanda,  
 Bir az qərib səyirəm,  
 Bir az qərib sayıram özümü bu şəhərdə...

## UNUT DEYİR

Əllərindən yarpaq düşür  
 gözlərinin yuxusuna.  
 Hər gün bir az tələsirəm  
 saçlarının qoxusuna.

Bu gecə də sənə sarı  
baxışlarım yol eləyir.  
Boş qalıb getdiyin küçə,  
həsrət mənə əl eləyir.

Unut deyir bu sevdanı  
yoluna baxdığınım gözlər.  
Getmə, deyir  
ürəyimə  
səndən qopub düşən izlər.

...Hər gün bir az tələsirəm  
saçlarının qoxusuna...

### **QADININ**

Silməz göz yaşını qaranlıq gecə,  
Əlləri gözündə ölən qadının.  
İsitməz qəlbini soyuq divarlar,  
Göz yaşı içində gülən qadının.

Durar pəncərədə, baxar yollara,  
Qəmlı baxışları axar yollara,  
Arzuları çatmaz bu kar yollara,  
Həsrəti ovcuna alan qadının.

İçinə sığınib ovuna bilməz,  
Sükutu diksinər gələndə bir səs,  
Gecələri bitər, sabahı gəlməz,  
Günləri ümidsiz gələn qadının.

### **BİR QADIN TALEYİN VAR**

Bir qadın taleyin var.  
Tənha,  
susqun baxışlı,  
Xatırələr oxuyar gözlərini hər gecə.

Sənsə durub baxarsan uzaq-uzaq yollara,  
Nə bir gələnin olar,  
nə gedəcək bir kimsən,  
sükut yatar qapında.

Bir qadın taleyin var,  
ağrılarda oynayan,  
həsrətindən doymayan  
məhkum qadın taleyin...

Bir qadın taleyin var,  
baxışıyla yolları süpürər səhər-axşam...

### YAĞIŞLI GECƏ KİMİ

Yağışlı gecə kimi  
üstümə dağılır saçların,  
Yatıram bu gecəni saçlarının içində.  
Bu gecəki yuxuma yağış yağır hələ də,  
islanır damla-damla  
bir qadının sinəsi.  
Zaman yad qadın kimi girir həyatımıza,  
çırır pəncərəmizə küləyin örpəyini...  
Mənsə çox ümidliyəm  
dağılan saçlarına...

### DÜŞÜR

Sənin addımların çox yeyin oldu,  
Mənimçün bu yollar nədən dar düşür?  
Mən bilə bilmirəm bu ayrılıqda  
Kimin qismətinə ağrılar düşür?

Qaldım baxa-baxa, ha susdum sənə,  
Kiçildikcə ümid, böyüdü sinə,  
Üşüyən əllərin çətin isinə,  
Daha saçlarına vaxtsız qar düşür.

Bu hicran anıdı, küləklər əsir,  
Ayrı vaqonlarda ürəklər əsir,  
Əks tərəflərə yollar tələsir,  
Hər kəsə ayrıca bir qatar düşür.

*Lerik*